



Funded by the
European Union

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Strateji Ekoloji Qiymətləndirmə (SEQ): Regional və məkan planları üzrə SEQ

Yekun qeydlər

Strateji Ekoloji Qiymətləndirmənin (SEQ) regional və məkan planlaşdırmasına praktik tətbiqinə dair ikinci təlim

15 oktyabr 2021-ci il, Bakı, Azərbaycan

Action implemented by:



THE WORLD BANK
IBRD • IDA | WORLD BANK GROUP



Funded by the
European Union

EU4Environment
Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ-in uğurla həyata keçirilməsi

1. Planın məzmun və kontekstini anlama

- İlkən şərtlər – sosial, iqtisadi, ekoloji
 - Əvvəlki (mövcud) Baş planın icrasının qiymətləndirilməsi?
 - GZİT təhlili?
 - Planlaşdırmanın vəzifələri: Sahəvi, məkani, ..
 - Tematik konsepsiyalar (nəqliyyat sistemi, yaşayış sahələri, texniki infrastruktur, təbii risklər və məhdudiyətlər,...
 - Əlaqələndirmə sxemi (Əsas xəritə)
-
- Veriləcək əsas sual: Yeni Baş planla nə təklif edilir? yəni Torpaqlardan hazırkı istifadə və hazırkı məkan məhdudiyətləri ilə müqayisədə nə fərqlər olacaq??

Action implemented by:



THE WORLD BANK
IBRD • IDA | WORLD BANK GROUP



Funded by the
European Union

EU4Environment
Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

2. SEQ-lə bağlı əhəmiyyətli həcmə müəyyənləşdirilməsi:

- İlk şərtlər - mövcud ekoloji problemlər
- Ətraf mühitlə bağlı vəzifələr
- Planın potensial olaraq təsir göstərə biləcəyi ekoloji problemlərin müəyyənləşdirilməsi

Ekoloji problemlər Planın komponentləri	Su	Hava	Səs-küy	Biomüxtəliflik	...
Yeni yaşayış sahələri					
Nəqliyyat infrastrukturunu					
....					
...					



Funded by the
European Union

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

3. Qənaətbəxş iştirakçılığın təmin olunduğu SEQ prosesi

Həcmın müəyyənləşdirilməsinə dair hesabat:

- Layihə hazırlama, təqdim etmə
 - Məsləhətləşmə
 - Həcmın müəyyənləşdirilməsinə dair nəticə
- SEQ-ə dair hesabat: Mümkün təsirlərin ortaya çıxması:
 - Spesifik təhlillər (Məkanla bağlı mübahisələr, çirklənmənin paylanmasına dair tədqiqatlar? nəqliyyatın modelləşdirilməsi?, biomüxtəlifliyə dair araşdırmalar?)
 - Potensial təsirlərin qiymətləndirilməsi: Kəmiyyət baxımından? Keyfiyyət baxımından?
 - SEQ-ə dair hesabat: Azaltma tədbirləri – Plana dəyişikliklər, inkişaf üçün məhdudiyyətlərin və şəraitin uyğunlaşdırılması, monitoring

Action implemented by:



THE WORLD BANK
IBRD • IDA | WORLD BANK GROUP



Funded by the
European Union

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

3. Qənaətbəxş iştirakçılığın təmin olunduğu SEQ prosesi (davamı)

- Məsləhətləşmələr (müştərək proses: SEQ və Plan)
 - Maraqlı tərəflər
 - Proses
- SEQ-ə dair nəticə
- Baş planın təsdiq edilməsi (SEQ-in nəzərə alınması)

Action implemented by:



THE WORLD BANK
IBRD • IDA | WORLD BANK GROUP



Funded by the
European Union

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ-in həyata keçirilməsində çətinliklər

- Planlaşdırma orqanlarının məlumatlılığı
 - ETSN-lə məsləhətləşmə
 - Resursların ayrılması
 - SEQ üçün xidmətlərin satın alınması (ixtisaslı biliklər və təcrübə)
- Effektiv ictimai məsləhətləşmələr
- Keyfiyyətə nəzarət
 - Dövlət Ekoloji Ekspertizası (?)
- SEQ üzrə nəticələrin Planın icrasında əks etdirilməsi
- Monitoring və izləmə

Action implemented by:



THE WORLD BANK
IBRD • IDA | WORLD BANK GROUP




Funded by the
European Union

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Təşəkkür edirik!



Action implemented by:



THE WORLD BANK
IBRD • IDA | WORLD BANK GROUP